

Günay SƏMA ŞİRVAN  
*"Ulduz" jurnalının redaksiya heyətinin üzvü*  
**HƏYAT KİTABINI ÖZÜ YAZANLAR**



Bəzən mənə elə gəlir ki, biz hardasa, həyatı yazılmamış roman, romanı oxunmamış adam olaraq kitaba bənzəyirik. Öz məzmunumuzu dərk etməkdə çətinlik çəkir və hardasa, bir kitab kimi "üz qabığımızın" lazımlı oxucunu cəlb edəcəyinə ümidi bəsləyib öz rəfimizdə tozlanırıq. İstəyirik ki, bizə vicdanla və ehtiyatla yanaşınlar, sonra isə qorxuruq ki, birdən daxili aləmimiz belə yanaşma üçün kifayət qədər maraqlı olmaz.

Və şansımız gətirsə, bir dəfə kimsə bizi kitabımızın vərəqlərinin cırığına, səhifələrinin ovxalanmasına baxmadan birnəfəsə oxuyacaq. Bəlkə də, xoşladığı yerə bir yaddaş kağızı qoyub, bağlayacaq. Sonra bütün günü düşünəcək ki, işini tez bitirsin, sevimli kitabının səhifələrinə qayıtsın.

Yəqin, bizdən çoxu başa belə düşməyəcək ki, səhifələrimiz öncə ağıdı, heç bir yazı yox idi, hər şey zamanla yarandı. Biz – bizim kitabımızı əlinə götürənlərin əksindən ibarətik. Və bütün ömr boyu gözləyirik ki, nə vaxt oxucunun süjeti bizim janımızla üst-üstə düşəcək. Amma reallıq

da odur ki, oxucular tez-tez bestseller üstündə baş yarırlar – kimlərin ki tarixçələri artıq yazılıb... Bəlkə də, buna görə tənhalığı hiss edənlərin öz rəflərini tərk edərək diqqətli Oxucu olması lazım. Diqqətli oxucu olması lazım ki, başqa itirilmiş kitablar rəflərdə tozlanmasın.

Hər sayı ilə ədəbiyyat cameəsinə nəfəs gəti-rən sevimli "Ulduz"un may sayının redaktorluq məsuliyyəti ağır oldu. İki ilə yaxın əməkdaşlıq etdiyimiz jurnaldan, tanıdığını ədəbiyyat adamları arasında "insan" sözünün qarşısında adını böyük hərflərlə yazdığını Qulu Ağsəsdən bu təklifi alanda belə ağır olacağı ağlımızına belə gəlməmişdi. Etimad, inam üçün dərginin baş redaktoruna və kollektivimizə dərin minnətdarlığımızı bildiririk. Hər yazını, hər mövzunu incələyərək seçdiyimiz bu nömrəmizi sərhədlərə sığışdırırmamağa çalışdıq. İsligi yerdə buraxmadan qaranlığın üzərinə yeriməyə, karantin stressindən qaçmağa səy göstərdik.

May sayını çapa hazırlayarkən Fərqliqə Mehdiyevanın ürəkləri göynədən acı xəbərini aldıq. O, "ULDUZ" ailəsinin sevimliyi idи. Həyatımız boyunca yaşadığımız ən çətin zamanlardan biri sevdiklərimizi itirdiyimiz anlarda hiss etdiklərimizdir. Acımız, üzülərək keçmir. Kövrək şairimizin xatirəsini anmaq təkcə məslək borcu deyil...

Hamı qədərini, dolayısı ilə həyat kitabını özü yazır. Tozlanması da öz əlindədi, oxunması da. Əgər kitabımızın səhifəsinə bir qara nöqtə (sağlamlıq problemləri, çətin ailə münasibətləri, dostlardan incikliklər və s.) düşmüşsə, diqqətimizi, düşüncəmizi o qara nöqtəyə deyil, səhifənin daha çox hissə tutan ağ yerlərinə (sevgi dolu anlara, eşq qoxuyan günlərə, xeyirxahlıq aşılayan əməllərə və s.) yönəltməyi bacar-malıyıq.

Əziz Oxucu! Əlbəttə, bir nömrədə bütün yazılar bütün maraqları qarşılıqlaşdırmaqdə aciz qala bilər. Lakin əgər bir müəllif seçimimiz, bir yazımız belə, zövqünüzü oxşaya bildisə, bizi o yazıya, o misraya, o sözə bağışlayın!